



"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev otən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önnənə getirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

HƏKİMƏ BABAKİŞİZADƏ NƏĞMƏ



1981-ci ildə Ziya-vın Aluç kəndində dünyaya göz açıb. Universitetdə fars dil-i və ədəbiyyatı üzrə təhsil alıb. Çoxlu sayıda şeir və hekayə müəllifidir. O, öz yaradıcılığı haqda belə deyir: "Yadına gələndən, yaşamın dərdini, kədərini, sevincini, sevgisini düşünəndən və əlimə qələm alandan içimdə baş verən olayların təsiri altında, həm də duyğulandığım vaxtlarda yazmışam və bu gün də yazırıam. Arada yaşamımda durğunluqlar da olub və mən iştir-istəməz yazüb-yaratmaqdən uzaq qalmışam. Ancaq yenə çəkilib ədəbiyyat aləminə sığınmışam. Üsyançı ruhlar gördüyüümüz dünyaya sığmayanda ədəbiyyat evində bir xəyal adlı kūnc var, mənim də hər özündən köçən şair kimi, əski və yeni ünvanımı axtarsınız, orada yam".

Yazar-şair hazırda Ərdəbil şəhərində yaşıyır.

*Ürəyim quş kimi həsrətdə ölürlə,
Səntək gülü hər an bağlarda görür,
Həsrətlə gün çıxır həsrətlə dönür,
Güdürüm bir xəbər yetişmir mənə.*

* * *

*Qürbətdi vətənim, sənsiz vətən yox,
İntizar yoruldu qəmlərlə mən yox,
Yollarda külək yox, dağlarda çən yox,
Güdürüm bir xəbər yetişmir mənə.*

* * *


*Göynəyir ürəyim, sancır ürəyim,
Zəhərləndi sənsiz duzum, çörəyim,
Döndü həsrətlərə bir-bir diləyim,
Güdürüm bir xəbər yetişmir mənə.*

* * *

*Qayıt! Sənsiz yatır, ələmim yatır,
Solor gülüş gülü, tikanlar batır,
Bu qəmli intizər məndə kök atır,
Güdürüm bir xəbər yetişmir mənə.*

KƏRİM ƏHMƏDİYAN

Özüne "Şahid" təxəllüsü seçən Kərim Əhmədiyan 1980-ci il may ayının 23-də Təbriz şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini bitirdikdən sonra, sənətkarlıq üzrə ali təhsil alıb. K.Əhmədiyan bu günə kimi çeşidi formallarda (qoşma, qəzəl, gəraylı və sərbəst şeir) şeirləri qələmə alıb. Şairin "Həqiqət gənəsi" və "Tamarziyam yaz səsinə" şeir kitabları işıq üzü görüb və geniş yayılıb. Üstəlik şair "Nisgili duyğular" adlı səsli şeir albomunu da sərt disk formatında hazırlayaraq onu sevənlərin ixtiyarına verib.



*Gözlərində çiçək-çiçək nar gətir,
Güllərini bas bağrına yaz gətir,
Qara gözlüm o nazını az gətir,
Mən çalıram oyna "Yaniq Kərəmi".*

* * *

*Narın-narin yağıdı narın qarların,
Yanır Kərəm yanıq çalır tarların,
Soyuq düşdü qızarmadı narların,
Bulaq kimi qayna "Yaniq Kərəmi".*

* * *

*Saz bağrında, mizrab əldə çalıram,
Yar öñümdə, mən qadasın alıram.
Oynayarkən gözlərinə dalıram,
Yar ol mənə oyna "Yaniq Kərəmi"*

Esmira Fuad